

ÖNDƏR ANDI

Hər bir xalqın taleyində, inkişaf yollarında unudulmaz günlər, məqamlar olur. Sonralar aradan illər, qərinələr, əsrlər keçəsə də həmin məqamları xatırlayır, yad eləyir, bəzən kədərlə, bəzən təssəffüfə, bəzən də qürur hissili vurğulayırlar. Şah babamız Xətaiinin hakimiyyətinin 14 il ərzində göstərdiyi qəhrəmanlıqları, sonra onun Çıldırın döyüşünü, həmin döyüşdəki məglubiyyətini, böyük öndərimiz M.Ə.Rəsulzadənin uğrunda məşəqqətlərə düşər olduğu ADC-nin qələbəsini və süqutunu, yazıçı, filosof, dramaturq, görkəmli dövlət xadimi Nəriman Nərimanovun böyük ustalıqla gənc sovet Azərbaycanın başına gələ biləcək fəlakətlərin qarşısını almasını xatırlayaq. Və nəhayət istər SSRİ dönməndə, istərsə də Vətənimiz müstəqillik əldə etdiyindən sonra Heydər Əlirza oğlu Əliyevin Azərbaycan üçün elədiklərini, nəhayət onun dünyaya gəldiyi-10 May gününü.

10 may 1923-cü il. Yaxın keçmiş olsa da artıq tarixə dönsə də biz onu neinki ildə bir kərə, bərkə her günüydə edirik. Bəli, həmin gün qədim Naxçıvan torpağında dünyaya göz açmış Heydər Əlirza oğlu 70 il sonra, 1993-cü il oktyabrın 10-da öz xalqının ağır günlərində yenidən hakimiyyətə gələcək, ümumxalq səsverməsinin nəticəsi olaraq ölkə prizidenti seçiləcək, Vətənə sədaqət andi içəcedi. Biz onu müqəddəs kitabımızın Quranı böyük ehtiramla elində tutaraq dərin həsiyyat, yalnız ona məxsus təmkinle, səsinin bütün aydınlığı, əzəmətiyle necə and içdiyinin həmin gün şahidi olduq. Və deyəsən olke əhalisine yalnız həmin anlarında Müstəqil Azərbaycanın xəş gələcəyinin, sülh, əminəmanlıq ətəri sabahlarının konturları görünməyə başlıdı və hiss etdilər ki, o sabahlara, qızaran üfüqlərə doğru aparan gəminin sükanı etibarlı əllərdədir. Həmin and bir de ona görə səmimi, inandırıcı səsləndirdi ki, H.Əliyev onu təkcə öz adından yox, həm də mənsub olduğu xalqın adından söyləyirdi. Ele sözler, elə cümlələr seçmişdi ki, həmin and hamının ürəyindən xəber verirdi. Çünkü H.Əliyev xalqının nələr çəkdiyindən, hansı əzəblər, məşəqqətlərə düşər olduğundan xəberdar idi. Onun andi məhz o cür səsləməliydi. Bu, bir elin, bir xalqın, balacasından tutmuş büyüğünəcən bütün vətəndaşlarımıza, dünya boyu səpalənmiş milyonlarla soydaşımızın, o taylı bu taylı Azərbaycanımızın andı idi. Ona inanmamaq, qulaq ardına vurmaq olmadı.

Andlər müxtəlif olur. Pire, övliyalara, yola, suya, gecəye, gündüze, vaxtin, zamanın sahibi uca Allaha and içərlər. 70 yaşı uyuñdərse Qurana and içdi. Amma o yaxşı bilirdi ki, əslinde xalqına and içir. Çünkü Vətənin imandan olduğunu, xalqın daha ucalarda dayandığını, insanınsa Allahın ən sevimli mexluqu olduğunu yaxşı dərk eləyirdi.

Vaxtılı fransız yazıçısı Aleksandr Duma Qafqazı gəzərkən, sonradan öz ölkəsinə qayıdır təəssüratlarını kitab halında çıxararkən



Azərbaycana, onun el-camaatına xüsusi hüsn-reğbətini bildirmişdi. Onu bizim xalqın təbiətində verilən sözə, içilən anda kişiyanə münasibət, dostluğa sədaqət cəlb eləmişdi. Elə beləcə də yazmışdı: "Əyer Azərbaycanlı kişiyle bir saziş, bir alış-veriş müqaviləsi bağlamaq istəyirsənə heç bir sənəd, kağız-kuğuz, möhür-filan gərəkmez. Eləcə, kişi sözü verdinmi, bəs eləyər. O hər işi dəqiq, vaxtında, mərd-merdanə yerinə yetirecek". Bəli, babalarımız verdikləri sözə. İcdikləri anda sədaqətli olublar, haqqı nəhaqqə satmayıb, söz verib yerinə yetirməməyi, el içində qıraq obyekti olmağı özlərinə ar biliblər. Ara-sıra, imkansızlıq üzündən boyunlarına götürdükləri öhdəliyi yerine yetira bilməyən də, ya baş görürüb məmələkətdən gedər, ya da özlərinə qəsd edərdilər. Anda, verilən sözə belə münasibət olub ötənlərə. H.Əliyev bütün dəyanəti, müdrikliyi, sözbütbölüyü və bir də rəhbər şəxs üçün çox vacib olan ötkəmliyi ilə qədimlərdən gələn əsil Azərbaycanlı kişisi, sələflərinin bir sıra keyfiyyətlərini bu günümüze gətirən nadir şəxsiyyət idi. O içdiyi andi mütəqəqət yerine yetirməliydi. Odur ki, prəzidentliyinin 10 ili erzində hansı ölkəyə səfər etdiyə Azərbaycanın xəritəsinin də özüyle apardı, gəzdiyi, gördüyü ölkələrdə, keçdiyi irili-xirdalı görüşlərdə əyani şəkildə ölkəsinin geosiyasi quruluşundan, Qarabağ konfliklinin tarixindən, açıq və gizlin sirlərindən danışdı, onları Azərbaycan reallıqlarından agah elədi, məkrli erməni siyasetçilərinin kürküna bira saldı. O yaxşı bilirdi ki, dünyayla, Avropayla onun öz dilində danişmaq lazımdır, milleti qırğına vermək, vətənin genefondunu təşkil edən gəncləri amansız düşmənin cəllad maşınının qabağına sürüklemək, vaxtsız mühəribəye atılmaq ağılsız işdir. Bilirdi ki, düşmənin öhdəsində yalnız soyuqqanlı ağılı, polad məntiqə gelmek olar. Bununçunsa vaxt, zaman, bu vaxtin, zamanın hər bir anındansa maksimum istifadə etmək lazımdır. Təzliklə H.Əliyevin

səsi Fransadan, Moskvadan, ABŞ-dan, İngiltərədən, Səudiyyə Ərəbistanından gəldi. Dünyanı bir tek canı-cüssəsiylə silkəldə, gözündən yuxunu qaçırdı, Azərbaycan həqiqətlərinə doğru-dürüst yanaşmağa vadar elədi. Yaşlı bir insana nə qədər böyük enerji, iradə, sağlamlıq lazımdı ki, bu boyda misiyanın öhdəsindən gələydi. Amma H.Əliyevin enerjisi də, sağlamlığı da, iradesi də bu böyük işlərin həyata keçirilməsinə bəs elədi. Çünkü həmin enerjini, həmin iradəni özü de diyi kimi, doğma xalqından alırdı.

1993-də Heydər Əliyev Vətənə sədaqət andında təxminən belə bir cümlə işlətmədi: "Müqəddəs Qurana and içirəm ki, mən öz xalqımın təhlükəsizliyinə, vətənimdə əminəmanlığın qaranti olacağam". Bəli, Heydər Əlirza oğlunun prezident kimi atıldığı ilk addımlardan biri də bu istiqamətdə oldu. Təzliklə Ermənistanla ateşkəs barədə saziş əldə edildi. Qlobal qan-qadanın arası kəsildi. Evlərə, ocaqlara aramsız şəhid canazələrinin axını dayandı, ölkə iflic vəziyyətindən çıxdı, qorxu, vahimə içinde bulunan əsgər valideyinləri asudə nəfəs aldılar, bəzi gənclərin ölkəmizdən baş götürüb qəçməq hallarının, fərariyyin faizi kəskin suretdə azaldı. Ümumi bir ruh yüksəkliyi, xoş, inamlı ovqat tədricən ölkəmiz boyu ayaq açıb yeriməyə başladı. Bu gün ata - analar əvvələtlərinə əmin-axrayın milli ordu sıralarına yola salır, gənclərimiz doğma vətən sınırlarını qorumağı özlərinə şərəf işi bilirlər. Çünkü onların sabahı, gələcəye inamları indilər daha artırdı.

1993-də H.Əliyevin içdiyi andda onun suluş işinə xidmət edəcəyi də vurğulanırdı. Bu gün dönyanın sivil ölkələri sülh, demokratiya yolu tutub. Bu prosesdən kənardan qalmağın mümkünşüzlüyünü H.Əliyev Qafqazlarda ilk olaraq dərk edən rəhberlərden oldu. Dərk elədi və buna bütün qüvvəsiyle, nəbzinin son vurğusunacaq can atdı. Gelin etiraf eləyək, məhz bu istiqamətdə apardığı məqsədyönlü siyasetin nəticəsidir ki, hətta

indilər ocismən aramızda olmasa da Ermənistən tərəfi başladığı tehlükəli oyunda nəhayət ki, uduzduğunu dərk eləməkdədir. Heydər Əliyevin hakimiyyəti dövründə onun apardığı sülh danişqıları, etdiyi siyasi mənevirlər düşmən tərəfinə bindini-bəresini bağlayır, hər dəfə onları çıxılmaz vəziyyətə salır, ovqatını korlaysı, isti aşına istiot qatrıldı. Bizim xalqın sülh isteyi ürəkden, candan gəlir, çünki bu bizim xalqın binədən təbiətinə dədir və Heydər Əliyev də bu isteyimizi böyük ustalıqla dünyadan siyaset nəhənglərinə sirayet etdəridə bilirdi.

1993 - cü ilin 10 oktyabri. O gün, o daqıqələrde milyonlular yurdaşımız prezidentin söylədiyi hər kəlməyə diqqət kesilmişdi. Təbii ki, onların içerisinde o səsəndə, o hayqırışdakı əzəmet qarşısında özlərini itirən, qorxuya düşənlər də vardi. Və çox keçmədi ki, belələri çirkin niyyətlərini həyata keçirmək üçün hərəkətə geldilər. İlk kövrek qədəmlərini atan dövleti əvvəl öz həkimiyyətlərinə qurmaq sövdəsına düşdüler. Bu məqamlarda H.Əliyev fenomeni bir daha bütün əzəmetiyle ortaya çıxdı, nəhayətsiz axınla meydənlərə çıxıb belələrinə "yox" deyən xalq onun müdafiəsinə qalxdı, öndərin bir çağrışına möhtəşəm yekdilliliklə cavab verdi, ətrafinda etdən çəper yaratdı. Bu bədxahlarra, işi, nəri gözü götürməyənlərə layiqli cavab, H.Əliyevin möhtəşəm qələbəsi idi.

Vaxtılı, Tiflisdə anadan olmuş bir erməni kinorejisoru vardi, Paraçanov soyadlı. Erməniliyini neyələyirsin, sənətinə sənətinə söz ola bilməzdii. Dünyaca məşhur filmlər çəkməmişdi. Hətta "Aşiq Qərib" filmini Bakıda-İçəri şəhərin dar dalanlarında ləntə almışdı. Məclislərin birində çox qəribə bir fikir səouləyibmiş. Deyibmiş ki, gürçülərin nəyi varsa hamsını deyib qurtarıblar, ermənilərin də nəyi varsa deməkdə, danışmaqdadırlar. Amma Azərbaycan hələ öz sözünü deməmiş, açılmamış, ancaq iri sıçrayışlara hazırlaşan sırlı-soraqlı bir dünyadır. Adəmin üstündə Allah var, diğər pis deməyib. 1993-ün oktyabrında Azərbaycanımızı iri sıçrayışlarla hazırlayan, daxili və xarici siyasetində onu cahanşumul qələbələr üçün yetişdirmək kursu götürən bir başqa kişi - Azərbaycan Respublikasının prezidenti H.Əliyev Vətənə sədaqət andı içirdi. Azərbaycanlı andı! Bu, işiqli, nurlu sabahlara aparın yoluñ başlangıcı idi. Və biz artıq illerdə o yoluñ nur haləsi içinde yürüməkdəyik. Gələcəyə inam dolu, umid dolu addımlarla. Ölkəni idarə etəmək estafetini öz sələfindən qəbul eləyib düşünülmüş, inamlı addımlarla irəliləyən prezidentimiz İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə getdiyimiz o yoluñ sonunda isə bizi yalnız və yalnız bahar ətirli, Günəş şəfəqli QƏLƏBƏ gözləyir. Və hərilməyəcək 10 - da, ulu öndərin doğum gündündə xalqımız o qələbənin lap yaxında olduğunu bütün vərliyiyla hiss eləyir.

İntiqam Mehdizadə